



Nizami CƏFƏROV

Görkəmləri yazımızı Hüseyinbala Mirolomov "Yurda fəda üç paşa" trilogiyasının birinci romanını - "Önvor paşa"nın noşr etdirib oxucuların sərəncamına verdi. Və romanın ideya-məzmunu, bədii quruluşu barədə bəhs etməzdən övvəl deməliyim ki, vaxtılı Azərbaycanda çox böyük şöhrət sahibi olmuş bu qeyri-adi tarixi şəxsiyyət barosunda bəzədə ilk dəfədir ki, belə təfərruatlı bir osor meydana çıxır. Önvor paşa haqqında kifayət qədər tendensiyalı yazıldırdan az-çox məlumatlı olan oxucular da, ominom ki, nə sənədliliyi bədiliyi, nə də bədiliyi sənədliliyi kölgə salmayı romanı heç olmasa ona görə maraqla oxuyaçaqlar ki, birincisi, təsəvvürlərdəki zidiyyətliliyi yeni (vo xeyli dərəcədə obyekti) məlumatlar osasında müyyəyn harmoniya götirsən, ikinci isə, məsələyə məhz azərbaycanlı qələm adəminin neçə on illərdən sonrakı münasibətini öyrənənlər... İkinci möqəm bir də ona görə çox əhəmiyyətlidir ki, Önvor paşanın tarixi şəxsiyyəti dəvərləndirilərkən azərbaycanlı mövqeyi mütləq nözərə alınmalıdır, hər şeydən övvəl ona görə ki, böyük sərkərdənin əldə etdiyi on böyük qolobolordan biri məhz Azərbaycanın tərcüməyi-hallına yazılmışdır.

Mülliş romanın ilk sohifələrindən başlayaraq, bir torəfdən, müasir Türk Dünyasında gedən süroli integrasiya proseslərinə, digər torəfdən isə, həmin proseslərin önbəhəsi olan Azərbaycan-Türkiyə qardaşlığına (vo bu qardaşlıq noticosindo Qarabağın düşmən işğalından azad edilməsinə) diqqəti çəkməklə elə bir ideya-estetik fən yaradır ki, Önvor paşanın qısa, ancaq mübarizələrlə son dərəcə zöngin həyatı, fəaliyyəti həmin fonda xüsusi içtimai-siyasi (vo milli!) dəyər qazanır.

Hüseyinbala Mirolomov romanın girişində "Önvor paşadan votonindo çox yazılıb, amma bizim xalqımız üçün do onun tarixi-bədii portretini yaratmaq, Azərbaycanla əlaqələrino bilinməyən rakursdan yanaşib onu yaxşı-yaxşı tanıtmış lazım idi" deyərkən, bir torəfdən, xalqımızın Önvor paşa olan minnətdənliq borcuna işaro edir, digər torəfdən, öz yaxşı mosuliyətinin dorindən anladığını, belə bir şəxsiyyəti haqqında yalnız höqiqətləri qələmə almaqla yanaş, bu höqiqətləri heç də homişi bütün inqiyası ilə dərk (vo ehtiva) etməyin mümkün olmadığını xatırladır.

Romanın bədii strukturunu, əslində, çox da mürükəb deyil: öz Türk-Turan dövləti barədəki idealları uğrunda mübarizə aparmad (prinsip etibarilə, həmin ideallar uğrunda şəhid olmaq!) üçün getdiyi Türküstən çöllərində bolşeviklərdən əlüməylə yara lib son saatlarını yaşayarkən xəyalından keçirdiyi olayları osorin süjet xəttini toqqudum edir. Süjet

xotti xoyalıdan keçən həmin olayları kimi epizod-epizod, qırıq-qırıq olsa da arxada qalmış hoyatın özü kimi mozmun-mündərəcə etibarılı tam, mükəmməldir.

...Önvor paşanın bəbabları qazauz türklərindən olmuş, Danay çayının üç qolundan birinin konarındaki Killi adlı qosoboden övvəl Krima, oradan da Krim xanı ilə qohum olduqdan sonra İstanbula köçmüdürlər. Anası Balkan türklərindən idi. Boya-boşa çatdığı möhəllədə Qafqaz türkləri - Şeyx Şamilin müridləri məskunlaşdıqlarına, onlarla yaxın ünsiyyətdə olduqlarına görə üroyində bir Qafqaz sevdası vardi... Ümumiyyətə, Önvor paşanın türkçülük-turancılıq duyularının kökləri çox-çox dərinlərdə idi. Və "su kimi axan qanların, bəda gedən sayız canların, sonu olmayan igidliklərin dastanı" (Xaqqan Boz) olan Önvor paşa erkən yaşılarından bir hərbçi olaraq hazırlanmağa başlarkən artıq yaxşı biliirdi ki, öz qılıncını hənsi ideallar uğrunda işlədəcəkdir.

Ösərədə Önvor paşanın Azərbaycanla əlaqələrində, daha doğrusu, Azərbaycanın siyasi müstəqilliyinin təmol daşlarının atılmasında tarixi roluna həsr edilmiş sohifələr baxımdan - həm xalqın azadlıq istəyi,

həmin tokliflə razılaşmış, mövcud şərtlər daxilində yaratdığı Qafqaz İslam Ordusunun Baş Komandanlığının məhz doğma qardaşı Nuri paşanı gotirmiş, bu ordunun missiyası bitəndən sonra da Azərbaycanın, ümumon Qafqazın siyasi taleyinə bigano qalmamışdır.

Romanada göstərildiyi kimi, Azərbaycanın yalnız siyasi deyil, odəbi cəltası da Osmanlı türkçülükün tarixi xidmətini layiqinco dəyərləndirdi.

Azərbaycan odəbiyyatı tarixşünaslığının Firudin boy Köçərlidən sonra on böyük nümayəndəsi, öz qeyri-adi istədədini hərəkətə ifadə edən Salman Mümtaz xalqın Önvor paşaya münasibətini belə ifadə etmişdi:

*Yaya, ey qaziv-i-əran, yaya ey möhtəşəm Önvor! Tamamən Qafqazın əhlə köməkləndir sənə aşgar!*

1920-ci ildə Şərqi xalqlarının birinci quṛultayında iştirak etmək üçün Bakıya gələn Önvor paşanın qarşılıqlı bir möcəzə olmuşdur... "Hər kəs bir az da qabəga keçməyə, onu bir az da yaxından görməyə can atırı. İzdihəmin horarotlı "Paşam! Paşam!" so-

oun Naciye Sultanla nişanlanması, evləməsi, yüksələrə məktubdan ibarət sevgi yağızımları, xüsusilə Önvor paşının Naciye-oğlu ünvanlaşığı atəşin eşq etirafları maraqla oxunur. Yaxıncı lirik-psixoloji üslubu ilə həməhəng olan, hətta çox hallarda əsərin ümumi mötnəsini təsirli bir rezonans verən bu məktublar, fikrimizcə, bəzən tekrarçılıqda da gotirib çıxarır.

Heç şübhəsiz, Önvor paşanın tərcüməyi-halına "süqutu da təşəkkülü kimi bir dəstənən Osmanlıının ciòğuşunun" üzvi tərkib hissəsi olaraq baxmaq lazımlıdır. Osmanlı tarix sohnəsində necə tok qalmışdır, "Türk Şiri" Önvor da eləcə tok idil... Və bu tarixi (eyni zamanda epik!) hoqiqi roman mülliifi, tamamilə düzgündür ki, vaxtaşırı nozoro çatdırmaqla yalnız qohrəmanın deyil, onu yetiron, şəxsiyyətini formalasdırıban, idcallarına haqq qazandıran dövrün do obrazını da ha da mükəmmələşdirmiş olur... "Osmanlı İmperiyalığının on bəyhanlı dönməndə on kodorlu xatiroları yaşamasına baxmayaraq on böyük xoyalları quran vo onları realaşdırmaq üçün mümkünsüzə belə mümkün etməyə çalışdığını görəydi ki, onun ardınca gedən hər kəs toraddüdsüz deyirdi: "Sən xəyal qur, biz yeno ööləm, Paşam!"

# Yurda fəda üç paşadan biri və ya Önvor paşanın romanı



hom do iqtidar sahibi Önvor paşanın bu istəyo həssas münasibəti baxımdan olduqca təsirlidir. "Azərbaycan işini sanki ailə işi bilən paşa" Osmanlı dövlətinin özü üçün son dərəcə ağır şəraitdə heç bir torəddüd etmədən qardaşı Nuri paşa başda olmaqla Qafqaz İsləm ordusunu toxşıl edib azərbaycanlı qardaşlarının köməyinə gəndərdir... Bu məsələdə azərbaycanlıların - yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin tohľükosizlik işlərinə baxan (vo dəhi Azərbaycan şair-müətəffək Nizami Gonçovinin nəşlindən olan!) Nağı Şeyxzamanının xidmətlərinin xatırladılması hər bir azərbaycanlımın voton tarixi barosundəki təsəvvürlərini genişləndirməkə yanaş, konkret bir nümunə osasının göstərəcək ki, XX əsrin övvəlindən - xalqın siyasi taleyi həll olunduğu bir dövrə nəinki paytaxt Bakıdan, eləcə də ölkənin əyalətlərindən çıxmış elə mötəbor şəxsiyyətlər olmuşlar ki, öz üzərlərinə böyük məsuliyyət götürərək Osmanlı kimi möhtəşəm bir imperiyanın hərbi naziri ilə üz-üzə oyloşub votonun istiqlalı barədə müzakirələr aparmış, hətta bu istiqlalı tomin edəcək orduya kimin Baş Komandan tomin olunması ilə bağlı tolkıflorını vermİŞlər. Ən mühüm tarixi fakt isə ondan ibarətdir ki, Önvor paşa

dalarından qulaq tutulurdu. Kimso ucadan şeir də deyirdi: "Türkün böyüyü kimdi?" - sorulduğda tamamın: "Önvor paşa, Önvor paşa, Önvor paşa!" derlər.

Və bu hörmət, chtiram, möhəbbət bugün yenidən (daha böyük enerji ilə!) toxahür etməkdədir. Azərbaycanın poeziya dühələrindən olan Nəriman Həsənzadənin misraları heç də təsadüfən romanın fossilərindən birinə epiqraflər seçilməmişdir:

*Türk can goydu bu torpaqda  
"Azərbaycan" deyə-deyə,  
Tarix, sən oxuyuram mən türk  
"can" deyə-deyə.*

Önvor paşa Türkistandakı mübarizələrində də azərbaycanlı bir qohrəmanın Axund Yusif Ziya Talibzadə ilə dostluq etmişdir. O Yusif Ziya ilə ki, qardaşı, böyük Azərbaycan məarifçisi, şairi Abdulla Şaiq türk birliliyinin görkəmləri torənnümcülərindən idi.

"...Yusif Ziya dost, qardaş bildiyi Önvor paşanın ölüm xəborini Xarozmada aldı. Qeyri-ixtiyari "Allah şəhadətini qəbul etsin, paşam" deyib kövrəldi. Öz möhəbbəti də sona çatmaqda idi. Bunu hiss edirdi. Aci xəbəri eştidiyin gündə dilindən qardaşı Şaiqin "Yad et məni" şeiri düşməndür. Önvor paşa məşədindən sonra özü də ölümün nofusunu bir addımlığında hiss edərək artıq totonha qaldığını anlayırdı:

*Sürdüklərə dəmədəm ömrü-xoşkam  
Yad et məni, qaibən,yad et!"*

Önvor paşa Osmanlı dövlət idarəciliyində hərbi nazır olaraq yüksək mövqə tutmaqla yanaş, sarayın damadı idi. Və romanda

Onur paşa ilə cənili ildə anadan olub, ilələr bir yerde Vəton uğrunda döyüşlərə qatılan, Çanaqqala zəfərinin şəhərətini bölüşdürünen Mustafa Kamal paşanın bir obrazı olaraq romana daxil edilmiş, olbott, çox vacib idi. Hər şeydən övvəl ona görə ki, həm dövrün tarixi-siyasi monzorisi bütövloşır, həm də bu monzorun kontrasları üzə çıxır: Osmanlı İmperiyası Önvor paşa ilə birləşdə tarixi qovusur, Türkiye Cumhuriyyəti isə Mustafa Kamal paşa ilə birləşdə meydana çıxır... Atatürkün Önvor paşa ilə bağlı dediyi sözlərə müraciət etməkə roman mülliifi hər iki qohrəmanın xarakterini yeni ştrixlərə zənginləşdirir. Atatürkün dediyi sözlərən biri budur ki, "Önvor bir günəş kimi doğmuş, bir qürub ehtişəmi ilə batmışdır, arası tarixə buraxalı"...

Önvor paşanın həmin tarixin aynasında necə gördüyü barədə fikirlər bugün qədər mübahisəlidir. Və elə o illərdə, yəni onun sağlığında da hiss olunurdu ki, "yeni nəsillər yetişdikən Önvor paşa haqqında fikirlər də haçalanacaqdı. Çox-çox sonralar onu Çanaqqala qalibi kimi xatırlayıb ruhuna dualar oxuyanlarla yanaş, Sarıqamış möğləbi kimi amib günahını Allah'a həvalə edənlər də kifayət qədər olacaqdı"... Bununla belə inkar etmək mümkün deyil ki, "tarixi yaddaşın içərilərində kök salan böyük Turan İsləm Imperatorluğu xayəli Önvor paşadan qalan doyورlu miras oldu".

Xəyalların gerçekliyə çevrildiyi bizim günlərdə Türk Dünyasının ortaq mənəvi dəyəri (mirası!) olan Önvor paşanın idealları, olbott, hər bir türk-müsəlman əvladına ruh verir. Və burada səhəbat na pantürkizməndən, na da panislamizməndən yox, dünya mədəniyyətinin irsinin çox zöngin toxahürlerindən olan türkçülük və İsləmdən gedir.